



# KİVDF

Mövzu: "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği"

**QAFQAZ** Albaniyası dövlətinin ərazisi coxşayı yazılı tarixi memənələrin melumatına görə, eramızın övvəllerindən VIII əsrin avvelimədək cənubda Arax çayından şimalı Qafqazadək, şərqi Xorə denizinin qərbi sahilindən Göyçə gölündən qərbiye yerləşen torpaqlaradək geniş bi satəni shata edib. Bu yerlərdə qədim zamanlarda maldarlıq, ekincilik və sonetkarlıqla məşğul olan mixtilif dili tayflar yaşayışları. Bundaya içərisində saklar, qarçalar, ur, qızlar, kançalar, hunsar, samakalar, türklər, müğlər, icməxilər, suranlar, sırvanlar və digər türkdilli tayflar üstünlük töşkil ediblər. E. ə. VII əsrin övvəlində kimmer, skit ve sakların Azərbaycanda moskunlaşması onların geləcək Albaniya ərazisində xırda dövlət təskilatlarının formalmasına təkan verib, Əhəmənilərin hakimiyyəti illərində (e. ə. VI-IV əsrlər) Albaniyadakı etnoslar bu hakimiyyəti nominal (sözdə) da olsa təməyürdər, mərkəzə xərəc verirdilər, müharibə zamanı Əhəməni ordusunu hərbi destəklərle təchiz edirdilər. Qavqamela (Cancal) döyüşündə aralanlar, səkasınlər, kaspilar Əhəməni şahı III Daraman torofində döyüşüldülər. *Güman etmək olar ki, Albaniyada artıq ordu yaradılmışdı və dövlətin vahid mərkəzə birləşdirilməsinə başlanılmışdı.* Bəzi mülahizələr gör, (V.V. Bartold), guya albənar Qavqamela döyüşündə müstəqil yox, muzdülfisidən Midya ordusunun torfibində çıxış edildir. Lakin qaynaqlar göstərir ki, albənar müdiyyülərlə birlikdə deyil, sah III Daraman dövründə mövqə tutmuşdur. Deməli, albənarın döyüşün keyfiyyətləri və casurluğu əhəmənlər malum imiş. Eramızdan evvel V əsrdə yaşaması antik mülliəf Herodot yazar ki, skifler - türkdilli tayflar mədiyyülərlə mübaridə qəlebə çalğılarından sonra Qafqaz ərazisində dövlət yaratmışlar. Skif çarlığı kimi tanınmış bu dövlətin qədim Albaniya dövləti olduğunu guman edir.

Eramızın övvəllerinde Qara denizin qərbi sahilindən Xorə denizinin böyük bir ərazi dörtləri - türkdilli tayflar yaşaması. Bu fikri bir çox antik mülliəflər de töslid etmişlər. "Tarixin atası" Herodot (e.ə. V əsrlər), Miletli Qekatey (e.ə. VI-V əsrlər), Dionisius Perieget (e.ə. II

əsrlər), K.Ptolomey (II əsrlər) və digər mülliəflərin əsərləri Qafqazın türk etnosunun vətəni olduğunu tezkibəldizmiş şəkildə sübut edir. Qafqaz Albaniyasının təyfa ittişəfləri başçılarının və çarlarının bir coxunun adları türk mənşəli olmuşdur: Aran, Aray, Əraq, Başaq, Ənbək, Əmək, Heraq, Nuray, Dalak, Huray, Hiyran, Əncəq, Bor, Ərbun, Bezək, Yusaq, Qaynag, Şaygordu, Körnig, Vəciağan, Uray, Urma, Satay, Asay və sər.

**Cənubi Qafqazın ərəblər tərəfindən işğalı dövründə, VIII əsrin övvəllerindən bu dövlət dağılmışdır. Hal-hazırda Azərbaycan Respublikası ərazisində Qafqaz Albaniyasının zəngin memarlıq ətrafında xeyli məbad, kilsə və monasterlər vardır. Albaniyanın həqiqi tarixinin və abidələrinin öyrənilməsi sahəsində son vaxtlar milli tədqiqatçıları almışdır, tərəfdən müyanəyin işçisi görülmüşdür. Azərbaycanın mixtilif bölgələrinə təsik edilmiş arxeoloji ekspedisiyalar zamanı albən mədəniyyətinin incəliklərinə özündə eftən külli məridgəndə maddi-mədəniyyət nümunələri aşkarlanmışdır.**

Təsik edilmiş arxeoloji ekspedisiyalar arasında Mingəçevir, Şamaxı, Qəbələ və Qax ekspedisiyaları təməl mühəsbiyətlə ilə diqqəti cəlb etmişdir. Albən dəs heykəllərinin xüsusi mövzu çörçüvəsində arxeoloji tədqiqinə 1982-ci ilden başlanılmışdır. Mövzu və mövzu ilə eləqədar bir sənə əsərlər neşr edilmişdir. Azərbaycan arxeoloqları tərəfindən Qarabağda daşdan yonulmuş 19 insan heykeli qeyd olunmışdır. Bu abidələr Mollarlar, Şəfiyəli, Surən, Güllüce (Əğdam rayonu), Sətərli (Bərdə rayonu), Çanıqay (Ağdərə rayonu), Seyulşəhər (Terter rayonu) kəndləri yaxınlığında aşkar edilmişdir. Bu heykəllərə qədəm zamanlarında Qarabağın dağlıq və düzənlik hissələrinin vahid etno-mədəni məkanaxax daxil olduğunu təsdiq edir.

*Alban məskənləri material-nun öyrənilməsi ictimai-iqtisadi münasibətləri səciyyəlidir. Məsələn xüsusiyyət böyük şəhərimizə malikdir. Yaşışış məskənləri əsasən çay kənarlarında, məmənli torpaqlara malik, strateji çəhatdən əlverişli və bəs sahələrdə yerləşdir.* Bəzi məskənlər xüsusi qazılımları daşıyır. Qalagah, Qala və Solbir hissəsində zəngin material vermişdir. Məziti torpaqdan seymək üçün çox vaxt qoburın yeri və şəhən çökəkləri de-

# Qafqaz Albaniyasının zəngin memarlıq ərsi var

BU MƏDƏNİYYƏTİNİN İNCƏLİKLƏRİNİ ÖZÜNDƏ  
ƏKS ETDİRƏN KÜLLİ MİQDARDADA MADDİ-MƏDƏNİYYƏT NÜMUNƏLƏRİ AŞKARLANIB



po), daşdan hörmən müdafiə həsənləri (Ortlar), yaxud torpaq sedəvo ya xəndək (Şortepə) ilə dövrənlərdən. Kiçik otakalarla yanaşı, Şərqi memarlıqına məxsus formalar təklimi, böyük, sütunlu salalar olaraq tıpli binalar da vər; sütunları daş bazalar qalmağındır (Şartope, Xınıslı, Qobələ). İri binalar üçün esas tikinti məhlükələri ilə diqqəti cəlb etmişdir. Albən dəs heykəllərinin xüsusi mövzu çörçüvəsində arxeoloji tədqiqinə 1982-ci ilden başlanılmışdır. Binañları dami kiremitlərdir. Binaların dami kiremitlər (möhür vurulmuş gil parçalar), həbəle çoxlu daşlar, arzaq saxlanıldan kiçik türkələr (çaplı) suvanıdır. Arxeoloji qazıntılarından hörmən cubug izləri ilə birlikdə suvaq qalıqları aşkar edilmişdir. Tikiñində ağcənən geniş istifadə edilirdi; kömürleşmiş ağac materialı qalıbu buna aidin göstərir.

*Məskənlərin ərazisində çoxlu (moskalar, Mingəçevir 23-ə qədər) dulus kürsüsü vardi. Mədəni təbəqələrdən metalurgiya ilə bağlı materiallar: bülətar (Qalagah), təkmə əsürlü ilə bəzək seyləri hazırlanıb üzən və qazlırlar (Şortepə) və s. tapılmışdır.* Eramızdan evvel III əsrin axırından Qobəlonin Çəqqalı, Qala və Solbir hissəsində zəngin material vermişdir. Məziti torpaqdan seymək üçün çox vaxt qoburın yeri və şəhən çökəkləri de-

ri ilə etəketlenmişdir. İctimai bimələrdən birinə dirvənlərin qalınlığı 2 metr yaxud olub, bir neçə salonu vardı. Binanın üst yüksək keyfiyyətli kiremitlər örtülmüşdə, kiremitə üstələr damğaları və başqa fərzənlidir. Nişanın vurulmuşdur. Təsərrüfatın mixtilif sənətələr, sonətərlər, daxili və xarici ticarət, həbəle pul tədavülli intensiv inkişaf edirdi. Ambərlər, mixtilif mallaş doldurulmuş sandıqlar möhürüleyən tətbiq edilən möhürlər və ya bülətlər - künclərdən kvadrat bürclərlə möhükləndirilərlər (Qurlatope). Zəlzəle tehlikisində çox olan rayonların memarlığında da hörgüre arada ağac tırsları (keil) qoyulurdu. Məskənlərin möhürüleyən tətbiq edilən möhürlər və ya bülətlər (möhür vurulmuş gil parçalar), həbəle çoxlu daşlar, arzaq saxlanıldan kiçik türkələr (çaplı) suvanıdır. Arxeoloji qazıntılarından hörmən cubug izləri ilə birlikdə suvaq qalıqları aşkar edilmişdir. Tikiñində ağcənən geniş istifadə edilirdi; kömürleşmiş ağac materialı qalıbu buna aidin göstərir.

*Azərbaycanın mixtilif rayonlarında: Qaraköbər (Ağcabədi rayonu), Qalatəpə (Beyləqan rayonu), Əmirvən, Səyidlə (Qəbələ rayonu), Vardanlı (Oğuz rayonu), Canaxar, Xçubadlı (Quba rayonu), Kırçan (Qax rayonu), Torpaqalı (Qax rayonu), həbələ Şamaxı, Füzuli, Göncə, İsmayıllı, Şəmkir rayonlarında Alazan çayı hövzəsində, Dəfəständən və Kür ilə Arax arasındakı prazida xeyli yaşışış məskənləri itə çəhrəxbər öyrənilmişdir.* Qədim qobur abidələrinin tədqiqi Albaniya obalismasını dənyagörgünləri, dini və etnik formları eftən vətənən zəngin material vermİŞdir. Məziti torpaqdan seymək üçün çox vaxt qoburın yeri və şəhən çökəkləri de-

habəla çiy kərpic və ya taxta döşənirdi. Qeyd etmək lazımdır ki, bir qoburistannı hüdudları daxilində çox vaxt ölürlər mixtilif qayda da bəzədilmişdir; eyni zamanda maskənin atrəfindən bir neçə qoburistannı olmas haları da məslümür. Otlar dördkünc, deyirmi, ovalşəkilli torpaq qəbirlər, kipler, kipler, taxta qutularda, saxsı toknada, çiy kərpicdən hörmənlər qəbir, daq qutularda, həbəle katakombara defn edilir. Məsələn, Niyüd, Qəbələ, Yalçınlutepe, Uzunboylar üçün torpaq qəbirler, Qarəköbər qəbiristən hörmənlər qəbiristən üçün küp qəbirler, Xanlar üçün (Gence yaxınlığında) çiy kərpicdən hörmənlər qəbirler, Mollaşəhər üçün səxsi tabutlar səciyyəvi olmuşdur.

*Azərbaycanın mixtilif rayonlarında: Karaköbər (Ağcabədi rayonu), Qalatəpə (Beyləqan rayonu), Əmirvən, Səyidlə (Qəbələ rayonu), Vardanlı (Oğuz rayonu), Canaxar, Xçubadlı (Quba rayonu), Kırçan (Qax rayonu), Torpaqalı (Qax rayonu), həbələ Şamaxı, Füzuli, Göncə, İsmayıllı, Şəmkir rayonlarında Alazan çayı hövzəsində, Dəfəständən və Kür ilə Arax arasındakı prazida xeyli yaşışış məskənləri itə çəhrəxbər öyrənilmişdir.* Qədim qobur abidələrinin tədqiqi Albaniya obalismasını dənyagörgünləri, dini və etnik formları eftən vətənən zəngin material vermİŞdir. Məziti torpaqdan seymək üçün çox vaxt qoburın yeri və şəhən çökəkləri de-

(ardı var)

"Üç nöqtə"